

Qarabağın, Şərqi Zəngəzurun hər qarışı - dağı, düzü, çölü, çəməni, dəlisov çayları, nəgməkar şəlaləleri, qartalların qıvı vurduğu qayaları, durnagözlü bulaqları, təmiz havası, hər baxanda heyran olduğun təbiət mənzərələri ilə gözəldir. Otuz il düşmən tapdağında qalan, dünyanın görmədiyi bir vəhşiliklə yağımalanan, odlara qalanib viran qoyulan, saknləri on ağır işgəncərlərə qotla yetirilən doğma yurdum, axır ki, həsrətlə, yana-yana, qovrula-qovrula gözlədiyimiz zaman gəldi.

Qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri düşmənin başında ildirim kimi çaxdı. Şuşada, Cıdır düzündə keflənin yallı gedənlər pərən-pərən düşdülər, arxalarına baxmadan qaçırlar, döyüş texnikalarını, silah-sursatlarını səngörde qoyub dabanlarına tüpürdürlər. Müzəffər Koman dan qüdrətli sərkərdə ağılı, iradəsi, cəsarəti, müdrik siyaseti ile haqq etdiyi kapitulyasiya aktına öz qalib imzasını atdı. Tarix yanan şanlı Azərbaycan Ordusu çaldığı zəfərlə bütöv xalqı otuzlilik xəcalətdən qurtardı. Əyilən qəddimiz düzəldi, sevincə, fərəhə həsrət qalan üzümüz güldü. Yurd nisgili duman kimi çəkildi, insanlar öz ata-baba yurdlarına qovuşdular.

Amma neyləyəsən ki, müharibə qansız-qadasız, qələbə qurbansız olmur. Milyonların arzusu, təşnəsi olduğu bu qələbenin gerçəkləşməsi neçəneçə qəhrəman oğlumuzun həyatı bahasına başa gəldi. Döyüşlərdə nə qədər əsgərimiz yarananı sağlamlılığını itirdi. Başımızın tacı olan şəhid ailələri, qazılər bu gün qayğı-keş dövlətimiz, qədirbilən xalqımız tərəfindən məhəbbət və ehtiramın, qayğı və diqqətin dəyişməz ünvanına çevrilib.

Qələbəyə aparan, zəfərə qovuşdurən yol uzun və keşməkəli oldu. Bu yolda nələr itirdik, nələr qazandıq? Müstəqilliyini bərpa edən Azərbaycanda 90-ci illərin əvvələrində bir xaos yaşanırdı. AXC-Müsavat iqtidarı səriştəsizliyi ölkəni ayrı-ayrı silahlı dəstələrin, xarici dövlətlərən idarə olunan qrupların hakimiyyyət uğrunda didişmə, çəkişmə meydanına çevirmişdi. Ermənilər Qarabağda ad-dim-addim irəliləyir, kəndləri, şəhərləri odlara qalayıb viran qoyurdular. Ozamankı Azərbaycan iqtidarı isə cəbhədəki döyüş texnikasını, əsgərləri Qarabağdan Bakıya çağırıb hakimiyyyət uğrunda mübarizəyə cəlb edirdi. Beləcə Qarabağın taleyini arxa plana keçirənlər Bakıda kreslo davası aparırdılar.

Dövlətçiliyimiz üçün yaranan real təhlükə böyük və qəçiləz idi. Mövcud hərbi siyasi böhrandan çıxməq üçün güclü rəhbərə ehtiyac vardı. Çıxılmaz duruma düşən, axtardığını meydandarda tapma-

yan xalq son ümidi yeri kimi Heydər Əliyevə israrlı müraciətlər etdi. Təbii ki, vətənini, xalqını sonsuz məhəbbətlə sevən, eyni zamanda ölkədəki hərbi-siyasi durumu incəliklərinə qədər bilən Ulu Öndər bu çağırışlara laqeyd qala bilməzdi. Gəldi! Səbirlə, müdrikliklə, təmkinlə hər şeyi yaşaş-yavaş yerbəyer etdi. Siyaset dəllallarına, hakimiyyət hərislərinə öz yerlərini göstərdi. Azərbaycan adlı gəmini tufanlardan sağ-salamat keçirməyi qəhrəmanlıqla bacardı.

Ölkəni bürüyən xaos dalgası yavaş-yavaş çökildi, dövlətçiliyimiz üçün yaradılmış təhlükə sovuşdu, dövlətin idarə olunması etibarlı əllərə tapşırıldı. Ərazi bütövlüyümüzü bərpa etməyə hesablanan Milli Ordu quruculuğuna start verildi. Ulu Öndərin "Güclü iqtisadiyyata malik dövlət hər şeyə qadirdir" kəlamı dövlət siyasetinə çevrildi. "Əsrin müqaviləsi"nin bağlanması, yeni imkanların, ehtiyat mənbələrinin işə salınması ölkəni tənəzzüldən tərəqqiyə aparan uğur yoluna çıxardı.

Artıq o çətinliklər xatirəyə əvvəlib. Ulu Öndərin imkan tapıb həyata keçirə bilmədiyi işləri Prezident İlham Əliyev uğurla reallaşdırmaqdadır. Nə xoş ki, Qarabağı azad edən Azərbaycan Ordusu bu gün dünyanın ən modern silahlı qüvvələri sırasında yer alır! Necə qürur duymayan ki, bu gün Azərbaycan dünyada söz sahibinə əvvəlib! Necə məmənnun olmayan ki, bu gün regionda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir layihə həyata keçiriləmir! Bir azərbaycanlı kimi özünü necə xoşbəxt saymaya-ki, uzun illər boyu işğal altında, düşmən tapdağında inleyən, kəndləri, şəhərləri darmadağın edilən Qarabağ və Şərqi Zəngəzur indi azad nəfəs alır, onu canından artıq sevən övladlarının odlu ürəkləri, hərarətli əlləriylə yenidən qurulur. Həm də ən yüksək zövqlə, canıyanlıqla, əsl vətəndaş mövqeyi ilə....

Qarabağa, Şərqi Zəngəzurla nəfəs alan bu bölgəyə vaxtaşırı səfərlər edən Prezident İlham Əliyev 28 May Müstəqillik Gününü də məhz cəndan, könlüdən bağlandıqı bu cənnətməkan diyara keçirdi. Kəlbəcərdə, Laçında aparılan quruculuq işləri ilə

Yenidən xoş növraqına qovuşan Laçın



tanış oldu, çoxsaylı təməlqoyma mərasimlərində iştirak etdi.

İndi Qarabağ və Şərqi Zəngəzur dağdıcı mühəribədən sonrakı bərpa və quruculuq dövrünü yaşayır. Bu qurverici prosesə dünəninin məşhur şirkətləri də cəlb edilmişdir. Toğanalı-Kəlbəcər-İstisu yoluğun tikintisi sürətlə davam edir. Murov dağının altından keçən 11,6 kilometrlik tunelin inşasında işlər həlli-dici mərhələdədir. Kəlbəcərdə Zəfər və İstiqlal muzeyləri, "İstisu" sanatoriyası və "İstisu" mineral su zavodu inşa olunur. Dövlət başçısı səfər zamanı Kəlbəcərdə ilk yaşayış məhəlləsinin təməlini qoydu. Burada 460 nəfərdən çox sakınının yaşayacağı nəzərdə tutulur. Yanşaq kəndinin də təməli Prezident İlham Əliyevin iştirakı ilə qoyuldu. Kənddə 218 ev inşa olunacaq. Yenicə təməli qoyulan Zallar kəndinə isə 350 ailə köçürülecek. Təbii ki, yeni salınacaq yaşayış məhəllələrində zəruri sosial infrastruktur da nəzərdə tutulur.

Bu gün Laçında bir başqa büsət var. Doğmalarını ana nəvəzi ilə qoynuna alan Laçın yenidən xoşbəxt çağlarına qovuşur. Bu dəfə daha möhtəşəm və əbədi. Başdan-başa yenidən qurulan bu müqəddəs diyarın hər daşına hərarətli əllərlə sigal çəkilir, hər əkilən çiçəyə qayğı, diqqət göstərilir. Laçın şəhərində yeni salınan küçələrə verilən adlar da təsdiq olunmuşdur. Heydər Əliyev, Zəfər, 28 may, 1 Dekabr, Xosrov bəy Sultanov və Zəngəzur - bu adların hər birinin mayasında güclü, reallıqdan doğan məntiq var.

Laçın şəhərində hazırda 700 bina bərpa edilir. Onun 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. 71 inzibati binada yenidən qurulur. Hər binanın, hər küçənin yaraşığına, gözəlliyyinə böyük önəm verilir. Burada aparılan tikinti, quruculuq işləri yaxın gələcəkdə Laçının böyük turizm mərkəzine çevriləcəyinə hesablanıb. Şəhərdə 7 parkın inşasına qərar verilmişdir. Məhz bu məqsəddən qaynaqlanır. Artıq 2 parkda işlər başa çatmaq üzrədir. Həkəri çayı ətrafında inşa ediləcək cimərlik və istirahət mərkəzi, füsunkar təbiət mənzərələrini seyr etmək üçün qurulan böyük terras bu yerlərin turizm potensialını artırmağa hesablanıb.

Prezident İlham Əliyev Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə də yaxından tanış oldu. Layihəyə əsasən parkda 46 müəssisə fəaliyyət göstərəcək. Mebel, ayaqqabı fabriklərinin, baliqçılıq təsərrüfatının, kənd təsərrüfatı müəssisələrinin olacaq nəzərdə tutulur. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 nəfər çalışır.

Dövlət başçısı Laçında yəni kəndlərinin, yaşayış məntəqələrinin, muzeylərin təməlini qoydu. Ən təsirli və unudulmaz an isə Prezident İlham Əliyevin Laçın şəhərinə qaydan əhalisi ilə görüşüb, evlərin açarlarını onlara təqdim etməsi idi. Otuz il doğma yurda həsrət qalan insanların həyəcanını, kövrək duyğularını anlamaq çətin deyildi. Sevinc gözyaşlarını saxlaya bilməyən laçınlılar bu möcüzəni gerçəkləşdirən, onları doğma yurda qovuşdurən xilaskara

minnətdarlıqlarını kövrək hissələrə, həyəcanla bildirirdilər.

Prezident İlham Əliyev Laçına qaydan əhali ilə görüşdəki çıxışında demişdir:

- Əziz laçınlılar, siz uzun illər əzab içinde yaşamısınız, həm fiziki, həm də mənəvi, ağır şəraitdə, yataqxanalarda, vəqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idir. Yəni öz doğma torpaqlarına qayda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də vaxt işgal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirik verirdim, deyirdim ki, qayıdaqıq, qayıdaqıq! Görürüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbidir. Yəni 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdaqıq. Necə deyə bilərdim?

Amma bilirdim ki, qayıdaqıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demədim ki, qayıdaqıq və Laçında da-ha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun, əzəblə illərdən sonra burada rahat yaşayınız. Biz çalışacaqıq ki, bunu bundan sonra da təmin edək".

Laçın rayonunun Şam kəndində doğulub boy-a-başa çatmış, Sosialist Əməyi Qəhrəmanı Şəhəriyyə Vəliyeva bu gün ömrünün ən xoşbəxt anmasını yaşıyır:

- Yurd həsrətini bu zülmü çəkənlər bilər. Otuz illik köçkünlərin həyatımı Bərdədə yaşamı-

şam. Sağ olsunlar, burada həmidan hörmət, qayğı görmüşəm. Amma laçınlı günlərimi heç vaxt unutmamışam. Laçını sevmek, ona vurulmaq üçün laçınlı olmaq vacib deyil. O yerləri bir dəfə görən, bəzən bulaqlarından su içən, yalçın qayalarını, six meşələrini, yaşıl yamaclarını, gur çaylarını, laçınlıların qonaqpərvərliyini görən, onların halal süfrəsində çörək kəsən hər kəsin yaddaşına Laçın əbədi həkk olur. İndi bu ixtiyar yaşimdada Laçının azad olunmasına, yenidən qurulmasına, camaatımızın doğma yurda qayıdışına uşaq kimi sevinirəm. Şükür bu günü müze. Qarabağ savaşında iki oğlumu qurban vermişəm. Bu gün çox toxdağam. Elə şəhidlərin hamisini öz balam hesab edirəm. Təsəllim odur ki, onları qanı yerdə qalmadı. Ordumuz erməniləri Qarabağdan qovdu. İndi onların murdar izini silir, qoyduqları xarabalıqlar üzərində yeni və yaraşılı kəndlər, şəhərlər ucaldırlar. Allah qollarına qüvvət versin! İlham Əliyevi doğma bala kimi bağrıma basıb deyirəm ki, Tanrı səni bu xalqa çox görməsin! Ananın südü, atanın öyüdü sənə halal olsun! Ağlınlı, cəsarətinlə, siyasetinlə, xilaskar övladı olduğun bir xalqın tarixinə adını qızıl hərflərlə yazdırın.

Doğrusu, şahidi olduğunu hadisələr bir möcüzəyə bənzəyir. Xeyallar gerçəkləşir, arzular çıçək açırlar. İndi şuşalı, laçınlı, ağdamlı, kəlbəcərlə və digər keçmiş köçkünlər soydaşlarımızla görüşmək, həmsöhbət olmaq adəmdə könlülə rahatlığı yaradır. Ancaq əvvəller onları heç cür ovundurmaq olmurdu. Tarixi Qarabağ zəfəri, bu zəfəri haqq edənlər əbədi məhəbbət və ehtiram ünvanıdır.

Bu gün Qarabağı, Şərqi Zəngəzuru min bir həvəslə tikib-quranlar, ölkəmizin hər bir vətəndaşı sizlərə minnətdardır. Var olun, əliniz, qolunuz ağrımış! Erməni faşistlərinin viran qoyduğu Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm quruculuq işləri ilə bütün dünəyaya bir daha sübut edirik ki, bu yerlərin gerçek sahibi biziz. Onu düşmən işgalindən azad edə, ürəyinin odu ilə ən yüksək zövqlə bərpa edən, tikib-quran da Azərbaycan oğullarıdır.

**Lazım QULİYEV,
"Azərbaycan"**